



**Dilqəm
ƏHMƏD**

Azərbaycan Cümhuriyyətinin işgalindən sonra mühacirətə gedən siyasi lər, ziyanlılar, tələbələr, yazarlar yaşıqları ölkədə təşkilatlanaraq müxtəlif birliliklər qurublar. Siyasi təşkilatlar yanaşı gənclər, tələbələr birlilikləri də fəaliyyət göstərib. "Azeri-Türk Gənclər Birliyi", "Azərbaycan Tələbələr Birliyi" kimi təşkilatlar buna misaldır. Gənclər və tələbələr təşkilatları milli bayramları qeyd etmək, milli oyunlar, rəqsər sərgiləmək, fikir müzakirələri aparmaq məqsədilə qurulsalar da, bəzən mühacirətdaxili siyasi qruplaşmaların da içində olublar. Xüsusi Məhəmmədəmin Rəsulzadə ilə Məhəmmədsadiq Axundzadə (Aran) arasında olan mübahisələr sonuncunun ağır ittihamlarına səbəb olub.

Mühacirətdə muğam ustamız Məşədi Məhəmməd Fərzəliyevin (Türkiyədə Mehmed Ferzalı və Mehmed Çaylı kimi tanınıb) rəhbərliyində Azərbaycan Musiqi Heyəti də qurulub və onların bir neçə səs yazılısı günümüze qədər çatıb.

Təşkilatlarla bağlı ilk yazımızda Azəri-Türk Gənclər Birliyindən bəhs edəcəyik.

Azəri-Türk Gənclər Birliyi 1924-cü ildə İstanbulda qurulub. Müsavat fırqəsinin xarici bürosunun nəzdində Azərbaycan Gənclər Birliyi adı ilə yaradılıb. Təşkilatın ilk sədri Cümhuriyyət parlamentinin üzvlərindən Məhəmmədsadiq Axundzadə (Aran), katibi isə İsmayıllı Sarımanqul oğlu olub. Fəal mühacirlərdən Səlim Ağasıbəyli, Şəfi Rüstəmbəyli, Məhəmməd Ağaoğlu, Niyazi Yusibəyli (Kürdəmir), Mirzə Hacizadə, Hüseyin bəy Mirzəcamalbayov, İsgəndər xan Xoyski təşkilatın üzvləri olublar. Təşkilatın keçirdiyi tədbirlər haqqında bilgiler "Yeni Kafkasya", "Azəri-Türk", "Odlu Yurt" kimi mühacirətdə çıxan jurnallarla yanaşı Türkiyənin "Cumhuriyet", "Akşam" kimi qəzetlərində də bilgilər verilib. Təşkilatın adı bəzi qəzetlərdə "Azərbaycan Gənclər Birliyi" kimi verilə də, sonradan daha çox "Azəri-Türk Gənclər Birliyi" şəklində davam edib. Bəlkə də, buna görədir ki, metbuatda təşkilatın ildönümü ilə bağlı baş tutan tədbirlər haqqındaki bilgilər dən təşkilatın 1926-cı ildə qurulduğu da qeyd olunub. Büyüyən ehtimalla təşkilat 1924-1926-ci illərdə "Azərbaycan Gənclər Birliyi" kimi, daha sonra "Azəri-Türk Gənclər Birliyi" olaraq fəaliyyət göstərib. Amma bu da maraqlıdır ki, "Hakimiyəti-Milliyə" qəzetiindəki bilgide 12 yanvar 1929-cu ildə Azərbaycan Gənclər Birliyinin ildönümü münasibətə Türk Ocağında tədbir keçirildiyi qeyd olunub.

Türküstən gəncləri ilə ittifaq

1928-ci ildə Azərbaycan Gənclər Birliyi ilə Türküstən Gənclər Birliyi arasında ittifaqla bağlı sənəd imzalanıb. Sənəd-

də ittifaqın səbəbi bu şəkildə qeyd olunub: "Son bolşevik istilasından sonra hər iki ölkədən müxtəlif səbəblərlə xaricə gedən münəvvər gənclərdən bir qismi bugün azad və müstəqil qardaş Türkiyə bayrağı altında əsir yurdlarının istiqlalı, təribyə və tərəqqisi uğrunda böyük bir əzm və sarsılmaz bir imanla çalışırlar. Hər iki gəncliyin hədəfi eyni, məqsəd və mənfeəti müştərəkdir. Türkə, türk torpağına yaraşmayan istila kabusunu bu iki türk ölkəsi üzərindən dəf etmək və yerinə hürriyyət və azadlıq getirməkdədir. Madam ki, bu cəbhədə iki gənc-

nəticələrini bölüşübələr. "Odlu Yurt" jurnalı təftiş heyətinin nəticələrini bu şəkildə təqdim edib: "Təftiş heyəti "Gənclər Birliyi"nin işlərini çox bərbad, qeyri-müntəzəm, üsulsuz, başsız-ayaqsız bir halda gördükərini qeyd edərək bu vaxta qədər olan fəaliyyətin nizamnaməyə uyğun olmadığını, eksərən rəisin özbaşına və nizamnamə xərinçində, birliyin idarə heyətinin fikrinin qətiyyən alınmadan edilmiş olduğunu söyləmişdir. Təftiş heyəti nizamnaməyə görə "Azəri Türk Gənclər Birliyi" adında bir cəmiyyətin mövcud olub-olmadığını şübhə etdiyini, çünki nizamnamənin gərəyince cəmiyyətə bu vaxta qədər bir

Həmzə, Süleyman, İskəndər, Şükrü bəylərin seçildiyini, Zahid və Niyazi bəylərin namizəd olduğunu qeyd edib. "Odlu Yurt"da dərc olunan xəbəri isə tənqid edib.

Rəsulzadə cinahı ilə Məhəmmədsadiq Aran arasında baş tutan bu qalmaqlaşdırma sində 1929-cu ilin iyul ayında iki şəxs birlikdən çıxarılib. "Azeri-Türk" jurnalında bu barədə yazılıb: "24 iyul çərşənbə günündə keçirilən ümumi yiğincədə bir çox mühüm qərarlar verilib. Birliyin maddi və mənəvi fəaliyyətinə zərba vuran Məzəbala Məhəmmədzadə və birliyi təhqir edən Səlim Ağasıbəylinin birlik üzvlüyündən çıxarı-

yanlı imzası ilə bir daha təşkilatın siyasi liderlər tərəfindən öz məqsədləri daxilində istifadə olunduğu iddiasını tekrarlayıb. Amma bir il sonra - 1930-cu illərin əvvəlində Aran Finlandiyaya yola düşüb.

Təşkilatın 1934-cü ildə aid bir tədbirdən yeni sədrin Hüseyin Camal bəy olduğu bəlli olur. Bu şəxs Müsavat fırqəsi üzvlərindən Hüseyin bəy Mirzəcamalbəyovdur (1884, Şuşa – 13.04.1974, İstanbul). Türkiyədə Hüseyin Cemal Yanar kimi tanınır.

Təşkilatın keçirdiyi tədbirlər

27 dekabr 1930-cu ildə axşam saatlarında təşkilat İstan-

95 illik bayraq təsviri - Azəri-Türk Gənclər Birliyi



Təftiş heyətinin raportundan sonra yiğincəq əksəriyyəti lisey tələbələrindən ibarət yeni idarə heyəti seçib. Məhəmmədsadiq Axundzadə (Aran) isə rəhbərlik etdiyi "Azeri Türk" jurnalında bu tədbirin 24 mayda Cağaloğlunda İstanbul Milli Sənaye Birliyinin salonunda baş tutduğunu bildirib, yeni rəyasət heyətinə Həmzə, Süleyman, İskəndər, Şükrü bəylərin seçildiyini, Zahid və Niyazi bəylərin namizəd olduğunu qeyd edib. "Odlu Yurt"da dərc olunan xəbəri isə tənqid edib

lik də müttəfiqdir, o halda əmələrin tez hasil olması və qayenin bir an əvvəl həyata keçməsi üçün qardaş Azərbaycan-Türküstən gənclərinin əl-ələ verərək müttəfiq olaraq hərəkət etmələri vacibdir".

Təşkilatın 1929-cu ilin may ayında baş tutan yiğincəqlərinə sədr Məhəmmədsadiq Axundzadənin fəaliyyəti ağır şəkildə tənqid edilib. Belə ki, 27 may 1929-cu ildə, cümlə günü Milli Sənaye Birliyinin salonunda təşkilatın ümumi toplantısı keçirilib. 2 may 1929-cu ildə baş tutan toplantıda seçilən təftiş heyətinin təklif və tələbi ilə çağırılan yiğincəqda birliyin sahib idarə heyətinin sədri Məhəmmədsadiq Axundzadənin cəmiyyətin fəaliyyəti haqqında ki rapportu dinlənilib, ardınca Hüseyin Camal bəy və Səlim bəy təşkilatın iki illik fəaliyyəti ilə bağlı apardıqları təhqiqatın

nəfər də olsa, üzv qəbul edilmədiyini, indiki toplantıdan rəis-dən başqa kimsənin xəbəri olmadığı, idarə heyətinin nə məsrəflər, nə də fəaliyyət haqqında müştərək bir qərarları mövcud olduğu, cəmiyyətin sənədləri, gəlir və çıxar sənədləri, üzvlük siyahısı və s-nin olmadığı, rəsim nizamnamə və idarə heyəti xərinçində özbaşına bir çox işlər görüdüyü meydana çıxmışdır. Birliyin bütün fəaliyyəti bu güne qədər bir-iki konfrans ilə bir-iki möhtac azəriyə yardımından ibarət olmuşdur".

Təftiş heyətinin raportundan sonra yiğincəq əksəriyyəti lisey tələbələrindən ibarət yeni idarə heyəti seçib. Məhəmmədsadiq Axundzadə (Aran) isə rəhbərlik etdiyi "Azeri Türk" jurnalında bu tədbirin 24 mayda Cağaloğlunda İstanbul Milli Sənaye Birliyinin salonunda baş tutduğunu bildirib, yeni rəyasət heyətinə Səlim bəy və Hüseyin Camal bəy 28 may İstiqlal günü tarixində bəhs edib, Azərbaycan, Anadolu, Krim və Türküstən oyunları oynanılıb, milli mahnılar çalınıb.

Qeyd edək ki, siyasi liderlər də təşkilatda mühazirələr oxuyub. Məhəmmədəmin Rəsulzadə 1925-ci ildə çap olunan "İstiqlal məfkurəsi və gənclik" adlı kitabçasındaki mühazirəni təşkilatın təşkil etdiyi konfransda gənclər çatdırıb.

Şəxsi kolleksiyamızda isə birliyin rəngli kağızda çap etdiyi Azərbaycan bayrağının təsviri mövcuddur. Səlim bəy və Hüseyin Camal bəy 28 may İstiqlal günü tarixində bəhs edib, Azərbaycan, Anadolu, Krim və Türküstən oyunları oynanılıb, milli mahnılar çalınıb. Qeyd edək ki, siyasi liderlər də təşkilatda mühazirələr oxuyub. Məhəmmədəmin Rəsulzadə 1925-ci ildə çap olunan "İstiqlal məfkurəsi və gənclik" adlı kitabçasındaki mühazirəni təşkilatın təşkil etdiyi konfransda gənclər çatdırıb. Səlim bəy və Hüseyin Camal bəy 28 may İstiqlal günü tarixində bəhs edib, Azərbaycan bayrağının təsviri mövcuddur.

buldakı azərbaycanlıların şərfinə Müəllimlər Birliyində çay ziyanlığı verib. Birlik üzvlərindən ibarət orkestr milli havalar ifa edib, milli rəqsər oynayıblar.

9 yanvar 1931-ci ildə, cümə günü saat 13-də Sultan Əhməddə Mehmed paşa yoxusunda yerləşən Türküstən Gənclər Birliyinin salonunda Azərbaycan ədəbiyyatı ilə bağlı tədbir keçirilib. "Akşam" qəzetində verilən elanda Azərbaycan saz heyətinin iştirakı ilə Azərbaycan ədəbiyyatı haqqında əyləncəli konfrans olacağı bildirilib.

11 fevral 1932-ci ildə İstanbulda Ambasadör salonunda milli tədbir keçirilib. "İstiqlal" qəzetində verilən xəbərdə tədbir haqqında belə məlumat verilib: "Ramazan bayramının son günlərinə təsadüf edən və vətəncəda azərilərə vətən ab-havasında bir gecə yaşadan Azəri-Türk Gənclər Birliyinin bu müsamirəsi çox müvəffəqiyyətli keçdi və səhərə qədər davam etdi". Qəzet Azərbaycan Musiqi Heyəti və Azərbaycan Tələbələr Birliyinin bu tədbirdə iştirak etməməsinin doğru olmadığını, hər iki birliyin heyətinin zəif olduğunu, ona görə də birlikdə fəaliyyət göstərmələrinin vacibliyini qeyd edib.

8 mart 1934-cü ildə təşkilatın qurulmasının 8-ci ildönümü münasibətilə tədbir keçirilib. Ayazpaşa Park hotelində keçirilən tədbirdə Azərbaycanla yanaşı Krim, Türküstən və Kazan milli rəqsər oynanılıb, İstanbulun rəsmi və qeyri-rəsmi məşhur şəxsləri iştirak ediblər.

1 iyun 1934-cü ildə təşkilatın qurulmasının 8-ci ildönümü münasibətilə tədbir keçirilib. Ayazpaşa Park hotelində keçirilən tədbirdə Azərbaycanla yanaşı Krim, Türküstən və Kazan milli rəqsər oynanılıb, İstanbulun rəsmi və qeyri-rəsmi məşhur şəxsləri iştirak ediblər.

1 iyun 1934-cü ildə təşkilatın qurulmasının 8-ci ildönümü münasibətilə tədbir keçirilib. Ayazpaşa Park hotelində keçirilən tədbirdə Azərbaycanla yanaşı Krim, Türküstən və Kazan milli rəqsər oynanılıb, İstanbulun rəsmi və qeyri-rəsmi məşhur şəxsləri iştirak ediblər.

1 iyun 1934-cü ildə təşkilatın qurulmasının 8-ci ildönümü münasibətilə tədbir keçirilib. Ayazpaşa Park hotelində keçirilən tədbirdə Azərbaycanla yanaşı Krim, Türküstən və Kazan milli rəqsər oynanılıb, İstanbulun rəsmi və qeyri-rəsmi məşhur şəxsləri iştirak ediblər.

1 iyun 1934-cü ildə təşkilatın qurulmasının 8-ci ildönümü münasibətilə tədbir keçirilib. Ayazpaşa Park hotelində keçirilən tədbirdə Azərbaycanla yanaşı Krim, Türküstən və Kazan milli rəqsər oynanılıb, İstanbulun rəsmi və qeyri-rəsmi məşhur şəxsləri iştirak ediblər.

1 iyun 1934-cü ildə təşkilatın qurulmasının 8-ci ildönümü münasibətilə tədbir keçirilib. Ayazpaşa Park hotelində keçirilən tədbirdə Azərbaycanla yanaşı Krim, Türküstən və Kazan milli rəqsər oynanılıb, İstanbulun rəsmi və qeyri-rəsmi məşhur şəxsləri iştirak ediblər.